

# KİTABXANAÇILIQ-İNFORMASIYA SAHƏSİ ÜZRƏ MÜTƏXƏSSİSLƏRİN PEŞƏ KOMPETENSIYASININ FORMALAŞMASI

Aygün İsgəndərova

*Kitabxana resursları və informasiya axtarış  
sistemləri kafedrasının doktorantı*

**Xülasə:** Məqalədə kitabxanaçılıq-informasiya sahəsi üzrə mütəxəssislərin innovativ peşə kompetensiyasının formallaşmasının müasir vəziyyəti və təkmilləşdirilməsi yolları şərh olunmuşdur. Eyni zamanda sahə üzrə sənədlər təhlil edilmiş, araşdırılan problemlər dair ədəbiyyatın nəzəri və təcrübə təhlilinə diqqət yetirilmişdir.

**Açar sözlər:** Kitabxanaçılıq, mütəxəssis, kompetensiya, innovasiya, peşə.

**Giriş:** Kitabxanaçının əsas peşə etikasına daxil olan məsələlər – oxucu tərəfindən tələb olunan bütün informasiya ilə onu təmin etmək, oxucu ilə ünsiyyətə girməyi bacarmaq, onun istədiyi və bəlkə də istədiyini düzgün ifadə etmədiyi məsələ barədə ona kömək etmək, onunla xoş münasibət yaratmaq, onun mədəni və professional inkişafını təmin etməkdir. Çünkü həmişə kitabxanaçı bir pedaqoq, müəllim kimi humanist ideyalara sadıq qalmalıdır. O, oxucunu bir insan kimi sevməli, hər birinin şəxsiyyətinə hörmətlə yanaşmalıdır. Oxucunun istəklərinə diqqətli olmalı, onu razi salmalıdır. Bəzən oxucu ilə rəftarda diqqətsizliyə, tələskənliyə, ona lazımlı olan informasiyanı təpib-tapmadığı ilə maraqlanmamağa və yaxud ona kobud cavab verərək belə tip peşə səhvlerinə yol verilir. Peşəkarlıqda bu kimi hallar qətiyyən yolverilməz olmalıdır. Bu qəbildən olan hadisələr kitabxanaçının professional etik normalarına, əlaqə prinsiplərinə tamamilə ziddidir. Çünkü peşəsinə ləyaqətlə xidmət edən birisi ilk növbədə şəxsiyyət kimi, daha sonra peşəkar kimi zirvəyə çatır. Bu yolda ali zirvəyə çatmaq üçün isə daha savadlı, diqqətli, insansevər olmaq vacibdir. Kitabxanaçı savadlı ola bilər, lakin ona müraciət edən oxucuya kobud cavab verirsa, ona istədiyi bir informasiyanı verməkdən ötrü müxtəlif yalnız istiqamətlərə yönəldirsə və oxucu nəticədə heç bir şey əldə etmədən gedirse bu etik davranışların bəzən savaddan daha üstün olmasını sübut edir. Müasir oxucu kitabxanaçından daha yeni axtarış üsulları, daha yeni formalar tələb edir. Bunun üçün də kitabxanaçı dövrün və zamanın tələb etdiyi bütün məsələlərdə oxucuya professional şəkildə xidmət etməyi bacarmalıdır.

Müasir mərhələdə son dərəcə mürəkkəbləşmiş olan kitabxana-bibliografiya proseslərinin idarə edilməsi kitabxana işçisində geniş ictimai-siyasi görüş dairəsinin formallaşmasını, onların həm nəzəri, həm də praktiki biliklərlə silahlanmasını tələb edir. Kitabxana işinə aid meydana gəlmüş müasir ənənə və məlumatlar, qabaqcıl iş təcrübəsinə hərtərəfli və dərindən yiyələnmək hər bir kitabxana işçisinin borcu və vəzifəsidir. Ənənəvi kitabxanaşunaslıqda elə bir baxış

yaranmışdı ki, kitabxanaçının oxuduğu hər şey peşəkar qiraət anlayışına daxil edildirdi. Professional kitabxana fəaliyyəti geniş dünyagörüşü və erudiyyə tələb edir. 90-cı illərdə təkcə ölkədə deyil, həm də kitabxana işində böyük ədəbiyyat axınının getdiyi, o cümlədən əvvəller bağlı olmayan bir çox anlayışlara yenidən baxıldıqı bir dövri olmuşdur. Oxucuya istiqamətlənmək, onu anlamaq və cavabı düzgün şəkildə təklif etmək lazımdır. Belə bir şəraitdə kitabxanaçılardın oxumasına yenidən böyük diqqət yetirməyə başladılar. O zaman kitabxanaşunaslıqda “peşəkar oxu” anlayışına yaranmış baxışlardan, stereotiplərdən uzaqlaşmağa başlanıldı. Kitabxanaçılardı qiraət strukturunun hüdudları ilə uzlaşa da, strukturun növləri əslində, peşəkar, ədəbi-bədii, ictimai-sosial, əyləncəli, asuda vaxtlarını oxumaq idi.

**Əsas məsələ:** Kitabxanaçılığın peşəkar səviyyəyə çatmasında dövri nəşrlərin mühüm rolü vardır. Kitabxana mütəxəssislərinin səriştəsini lazımi səviyyədə saxlamaq üçün peşəkar kommunikasiyalar sistemi nəzərdə tutulmuşdur. Peşəkar kommunikasiyanın ən geniş yayılmış formalarından biri peşəkar dövri nəşrlədir. Professional dövri nəşrlər hər hansı bir fənn sahəsində aktual elmi və praktiki məlumatların qiymətli mənbəyidir. Kitabxanaçılıq sahəsinə dair peşəkar dövri nəşrlərin dairəsi kifayət qədər genişdir. Lakin problem, ondan ibarətdir ki, kitabxanaların eksəriyyətinin kifayət qədər maliyyəsi yoxdur, bu da peşəkar dövriyyəyə abuna olmaq imkanına təsir edir, bununla da kitabxana işçilərini inkişafdan və özünütsəhislə vəziyyətdən məhrum edir. Halbuki məhz peşəkar nəşrlər yenilikləri işıqlandırır, innovasiya metodlarını təsvir edir, onların səhifələrində kitabxanaların maraqlı diskussiyaları və iş təcrübəsi eks olunur, kitabxana tədbirlərinin işləniləb hazırlanmasına hazırlıq və bir çox digər məsələlər çap olunur. Ona görə də kitabxanaçılıq-informasiya sahəsi üzrə mütəxəssisler özləri lazımlı olan məlumatları əldə etməyə məcburdurlar.

Müsəir cəmiyyət kommunikasiya proseslərinin yüksək inkişaf səviyyəsi ilə səciyyələnir və onların arasında peşəkar kommunikasiyalar xüsusi yer tutur. Peşəkar kommunikasiyalar problemlərin birləşməsindən yaranan müraciət, metodiki yardımın və dəstəyin göstərilmesinə, birləşmənin hazırlanmasına və buraxılışına, ixtisasartırma və yenidən hazırlanma tədbirlərində iştirak etməyə, digər informasiya müəssisələrinin iş təcrübəsində yararlanmağa və istifadə etməyə imkan verir. Bu sahəyə dair istər Qərbi Avropa, istərsədə Rusiya təcrübəsində xeyli tədqiqat aparılmışdır.

Azərbaycanda və dünyada kitabxanaçılıq-informasiya sahəsi üzrə mütəxəssislərin innovativ peşə kompetensiyasının formallaşmasının spesifik xüsusiyyətlərinin tədqiq edilməsində elmi nəşrlərin yaranmasının və inkişaf xüsusiyyətlərinin rolü əvəzedilməzdır. Ali kitabxanaçılıq təhsilinin yaranması və formallaşması mərhələlərinin öyrənilməsi, onun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi bu peşənin professioqrammasının və ona verilən tələblərin müəyyənləşdirilməsindən asılıdır.

Xaricdə bu sahə üzrə tətbiq edilmiş tədris planlarının öyrənilməsi, onların quruluşunun təhlil edilməsi, kitabxanaçı-biblioqraf kadr hazırlığının strate-

giyasının müəyyənləşdirilməsində dövrü mətbuatın rolu tədqiq edilmə və əhəmiyyəti öyrənilmişdir.

Kitabxanaçının əsas keyfiyyətlərindən biri bildiklərini, öyrəndiklərini, daha konkret desək, kitabxanada saxlanılan bəşəri sərvətləri oxuculara verə bilmək məharətinə malik olmasıdır. Bu, hər şeydən əvvəl kitabxana işini, onun elmi cəhətlərini, forma və üsullarını dərinlənə bilməyi, kitabxanaçılığın incəliklərinə yiyələnməyi, insanlarla ünsiyət saxlamaq və bu ünsiyətin onların xeyrinə istifadə etmək qabiliyyətini tələb edir. Kitabxanaçılıq sənətinin əsasını təşkil edən bu mühüm və mürəkkəb prosesin həyata keçirilməsində kitabxanaçı informator, mədəni-maarif işçisi, təhsil və tərbiyə sahəsinin mütəxəssisi, müəllim kimi oxucunun hərtərəfli yüksəlməsi və inkişafı qayğısına qalır. Oxuculara xidmət etmək üçün kitabxanaçından xüsusi peşəkarlıq tələb olunur. Kitabxanaçılıq peşəsinin incəliklərindən biri də peşə etikasıdır. Etika insan mənəviyyatını əhatə edir. O, əxlaq norması və prinsipləri, mütəxəssisinin peşə fəaliyyəti və vəziyyətinin xüsusiyyətlərini nəzərə alan davranış qaydaları sistemidir. Professional etik qaydalar əmək fəaliyyəti prosesində insan münasibətlərini tənzimləmək üçün nəzərdə tutulmuşdur. Professional etika hər bir mütəxəssis hazırlığının ayrılmaz tərkib hissəsi olub, insanların işgüzar ünsiyətdə qarşılıqlı münasibətlərinin tənzimlənməsi prosesidir.

Kitabxanaçı kitabxanaya müraciət edən hər bir oxucuya – informasiya tələbatçısına yüksək səviyyəli xidmət göstərmək üçün cəmiyyətin hər bir sosial təbəqəsindən olan insanlarla temasda olur. Ona görə də hər bir şəxsə – istər əməkçi, istər tələbə, istər alim, istər dövlət xadiminə gərəkli münasibəti, hər birinə uyğun səviyyədə, onların özlərinin tələb etdiyi dərəcədə cavab vermək kitabxanaçının vəzifə borcudur. Dünya təcrübəsinə nəzər salıqda, görürlük ki, bu heç də gərəksiz və ikinci dərəcəli bir problem deyil. Bu barədə ictimai münasibətləri tənzimləyən qanunvericilik aktları işləniləb hazırlanmış, bu sahənin işi hüquqi müstəvidə qaydaya salılmış, kitabxanaçının peşəkar fəaliyyəti haqqında mənəvi əsaslar müəyyən edilmişdir.

Burada preamble, kitabxanaçının cəmiyyətlə, oxucu ilə, kollegaları ilə, öz peşəsinə münasibətində əsasları təqdim edilir. Bu bəndlərin hər biri geniş sferik cizgilərə malik olub çox ciddi şəkildə öyrənilməsi vacib problemlərdir. Kodeksin kitabxanaçı və oxucu münasibətlərindən, peşə kompetensiyalarının formallaşmasından bahs edən hissəsində yazılır:

Kitabxanaçı:

- real və potensial – bütün oxuculara hörmətlə və səmimiyyətlə yanaşır;
- yüksək keyfiyyətli kitabxana xidməti və mədəni ünsiyəti təmin edir;
- eyni zamanda müsəir informasiya-kommunikasiya texnologiyaları vəsitəsilə tələbatçının axtarış, elm-informasiya təminatı və onun seçim hüququnu təmin edir;
- istifadəçinin mədəni dəyərlərə yiyələnmək hüququnu təmin edir və onun cəmiyyətin mədəni həyatında iştirakına təşəbbüs göstərir;

• cinsindən, irqindən, milliyetindən, sosial statusundan, siyasi və ya dini inancından, fiziki sağlamlıqından asılı olmayaraq kitabxana istifadəçilərinin hüquqlarının bərabərliyini təmin edir;

• şəxsiyyətin sosiallaşmasını, vətəndaşlıq şüurunun formallaşmasını təşviq edir;

- intellektual və mənəvi inkişafın mənbəyi kimi kitabı və mütaliəni təbliğ edir, mütaliə mədəniyyətinin formallaşmasına və inkişafına kömək edir;
- bütün istifadəçilərin intellektual və mənəvi inkişafını təmin edir;
- cəmiyyətə təhlükəli və zərərli, qeyri-dəqiq məlumatları təqdim etmər;
- sosial məsuliyyət hissini rəhbər tutaraq istifadəçinin şəxsi və informasiya fəaliyyətinin məxfiliyini qoruyur.

Kitabxanaçı bir pedaqoq, müəllim kimi humanist ideyalara sadıq qalmalıdır. O, oxucunu bir insan kimi sevməli, hər birinin şəxsiyyətinə hörmətlə yanaşmalıdır [3, s.52].

Müasir dövrdə informasiya xidməti bir sıra oxucu qrupları ilə işdə ən üstün istiqamət hesab olunur. Bu sahədəki fəaliyyətin həcmi həm kəmiyyət baxımından, həm də ödənilən sorğuların mürəkkəbliyi baxımından daim genişləndir. Bu gün məlumatın verilməsi, informasiyanın seçilərək yayılması işi tama-mile avtomatlaşdırılmışa, kompüterdən istifadəyə yönəlməkdədir ki, belə bir şəraitdə oxucuya xidmət işini etik cəhətdən neytral fəaliyyət sahəsi kimi qiymətləndirənlər vardır ki, onlar bu sahədəki yalnız kitabxanaçının peşəkarlığını əsas götürürler. Lakin kitabxanada heç bir təkmil maşın ünsiyyətdən yaranan səmimiyyəti, dürüstlüyü əvəz edə bilməz, oxucunun fərdi xüsusiyyətini nəzərə ala bilməz, oxucunun nəzərində kitabın yaratdığı mühiti canlandıra bilməz. Kitabxanaçı daima sakitliyi, təmkini qorumalı, bəzən aqressiv şəkildə müraciət edən, müxtəlif temperament tiplərinə aid olan oxuculara məhz etika davranışlarını pozmadan xidmət etməyi bacarmalıdır. [4, s.128]. İlk növbədə kitabxanaçı yüksək professionalizmə yetişmək məqsədilə həm də psixologiyani dərin-dən bilməlidir. Hər bir oxucunu fərdi şəkildə qəbul etmək, onuna özünəməxsus formada münasibət qurmaq əsas şərtlərdən biridir.

Müasir tələbatlı, yüksək səviyyəli xidmət gözləyən oxucu ona xidmət edən kitabxanaçının özündən də dərin savada və müasir, peşəkar kadra ehtiyac duyaraq informasiya mərkəzinə yönəlir. Bunu doğrultmaq üçün isə kitabxanaçı daima öz üzərində çalışmalıdır. Ona görə də kitabxana personalının xüsusi siloxocularla bilavasitə təmasda olan kadrları daha dəqiq seçilməli, həmin şöbələrdə daha peşəkar və eyni zamanda savadlı kadrlar yerləşdirilməlidir. Kitabxanaçı yüksək nitq mədəniyyətinə malik olmalıdır. Aydın nitqlə danışmalı, savadlı cümlələr quraraq öz oxucusunun rəğbətini qazanmalıdır.

Təbiidir ki, kitabxana fəaliyyətinin effektli və səmərəli olması üçün əməyin bölgüsü düzgün aparılmalı, əsas üstünlük işçilərin peşəkarlığına, biliyinə, bacarığına, təcrübəsinə verilməlidir. Əməkdaşların peşəkarlıq səviyyəsinin yüksətləndirilməsi, onlar tərəfindən texnoloji intizamın gözlənilməsi göstərici-

lərin qiymətləndirilməsi də öz növbəsində kitabxana proseslərinin kifayət qədər normallaşdırma səviyyəsindən, dəqiq tələblər və texnoloji təlimatların mövcudluğundan asılıdır. Buradan da kitabxana fəaliyyətinin struktur xarakteristikasını reqlamentləşdirən informasiyanın əhəmiyyəti müəyyən edilir. Kitabxanada tələb olunan çeşid, kəmiyyət və keyfiyyətdə informasiya məhsulları və xidmətlərinin istehsalı üçün vacib olan informasiyanın yaradılması, təşkili və istifadəsi kitabxana texnologiyasının normativ-metodik təminatının mahiyətini təşkil edir. O, nəzəri, metodik biliyin və praktiki təcrübənin təhlilini; tələb, qayda və tövsiyələrin müəyyənləşdirilməsi; real və potensial məsələlərin həlli üçün onların dəfələrlə istifadəsini nəzərdə tutur.

Nəhayət, kitabxana fəaliyyəti strukturunun yekunlaşdırıcı komponenti, onun nəticəsi olan müxtəlif məzmunlu və təyinatlı informasiya məhsulları və xidmətləridir. Məhz bu komponent kitabxananın servis sistemi kimi fəaliyyətinin mənasıdır [6, s.42].

**Nəticə :** Kitabxanaçılıq-informasiya sahəsi üzrə mütəxəssislərin peşə kompetensiyasının formallaşmasının həyata keçirdiyi əməliyyatlar bir çox amillərlə sıx bağlıdır:

- Oxuculara xidmət, ədəbiyyatın qeydiyyatının aparılması;
- Sərgilərin təşkili, mədəni kütləvi tədbirlərin, müxtəlif mövzular üzrə müzakirələrin təşkili;
- Elektron kataloqların təşkili və xidmət göstərilməsi;
- Elektron daşıyıcılarda informasiyaların yaradılması və saxlanması təmin etmək və s.

Əmək şəraiti isə kitabxanaçı peşəsinə aşağıdakıları düzgün həyata keçirməyi tələb edir: iş yerinin düzgün təşkili, invertarların düzgün yerləşdirilməsi, kitabsaxlayıcıların, fondların düzgün qurulması, müxtəlif tədbirlərin keçirilməsi üçün binanın maddi-texniki bazasının düzgün təşkil olunması və s. aiddir.

Beləliklə, belə bir qənaətə gəlmək olar ki, kitabxanaçılıq peşəsinin vacib cəhətlərindən biri kommunikativlik özünüdürə, insanlara və hadisələrə diqqətli olmaq, irimiqyaslı informasiyalarla işləmək bacarığıdır. Bütün bunlar kitabxanaçıya seçdiyi peşədə düzgün işləmək üçün və cəmiyyətə yararlı olmaq üçün düzgün keyfiyyətdir.

Kitabxanaçı peşəsinin özəlliyi ondan ibarətdir ki, bu peşə özündə keçmiş və gələcəyi birləşdirir. Bu peşə illər, hətta yüz illər boyu qazanılmış təcrübəni əldə rəhbər tutaraq müasir həyatda lazım olan informasiya yeniliklərini həyata keçirir. Bu peşə cəmiyyətin bütün sferalarına və ixtisaslarına düzgün fəaliyyət istiqaməti qurmaqdır.

Aparılan tədqiqatlar onu deməyə əsas verir ki, kitabxanaçılıq peşəsi cəmiyyətdə nüfuzu az olan peşələrdən sayılır. Dövlət tərəfindən həyata keçirilən sosial, mədəni, siyasi tədbirlər vətəndaşlar arasında bu peşənin sosial əhəmiyyətini daha da dərinlən təlqin etməli və maraq oynamalıdır.

### **Әдәbiyyat**

1. Xələfov A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı. Bakı: Maarif, 1987, 130 s.
2. İsmayılov X. Kitabxana menecmentinin əsasları: dərs vəsaiti. Bakı, 2005, 199 s.
3. Qardaşov R. Azərbaycanda kitabxanaçılıq təhsili. Monoqrafiya "Mütərcim" Nəşriyyatı, 2018, 156 s.
4. Головко С.И. Специалист: образование, компетентность, новаторство: науч. – практ. пособие/ С.И. Головко. М.: Либерея-Бибинформ, 2005, 144 с.
5. Гречкина Ж.В. Подготовка специалистов библиотечно-информационной деятельности в Ставропольском государственном университете // Библиотековедение, 2011, № 2, с.122-125.
5. Гришина С.М. Непрерывное профессиональное образование в условиях ЦБС :практ. пособие / С. М. Гришина. М.: Литера, 2010, 154 с.

**A.Искандерова**

### **Формирование профессиональных компетенций специалистов в области библиотечного дела и информации.**

#### **Резюме**

*В статье описывается современное состояние формирования инновационных профессиональных компетенций библиотекарей и информационных специалистов и пути их совершенствования. При этом проводится анализ документов по данной области, уделялось внимание теоретическому и практическому анализу литературы по исследуемой проблеме.*

**Ключевые слова:** библиотечное дело, специалист, компетентность, инновации, профессия.

**A.Isgandarova**

### **Formation of professional competences of specialists in the field of librarianship and information**

#### **Summary**

*The article describes the current state of the formation of innovative professional competencies of librarians and information specialists and ways to improve them. At the same time, the analysis of documents in this area was carried out, attention was paid to the theoretical and practical analysis of the literature on the problem under study.*

**Key words:** librarianship, specialist, competence, innovation, profession.

**Rəyçi: t.ü.e.dok. prof. X.İsmayılov**